

Lazım olmayanlardan çıxarın. Faktlar qeyd edin, şərtlərdən və boş sözlərdən qurtulun.
(Əsl məlumat sarı rəngdə göstərilir.)

İcra başçısı Həsən Məmmədov Nərimanabad rayonunun ictimaiyyəti ilə işgüzar görüş keçirib

15.02.2017

Lazımsız dəftərxana dili.
Adi görüşlə işgüzar görüşün fərqi nədir?

Nərimanabad rayonu icra başçısı Həsən Məmmədov Nərimanabad bələdiyyəsinin sədri Əli Qasimov və rayonun Ağsaqqallar Şurasının sədri Şərif Mehdiyevlə işgüzar görüş keçirib. İcra başçısı rayonda aparılan abadlıq-quruculuq işlərində dəstəyinə görə Əli Qasimov və Şərif Mehdiyevə öz təşəkkürü bildirib və gələcəkdə də bu konstruktiv əməkdaşlığın davam edəcəyinə ~~umid etdiyini dilə gətirib.~~

Nəyi müzakirə etdikləri aydın deyil.
Görüşdə bir sıra layihə və təşəbbüslər müzakirə olunub

Məlum deyil, niyə tərifləyirlər və hansı konstruktiv əməkdaşlığa görə?

Görüşdən sonra icra başçısı Həsən Məmmədov bələdiyyə sədri və ağsaqqallar şurasının sədri ilə birlikdə "Cəsurlar" klubuna baş çəkib, rayonun ~~istedadlı~~ gəncləri və onların valideynləri ilə görüşüb.

Lazımsız qiymətləndirmədir.

Ağsaqqallar Şurasının sədri Şərif Mehdiyev görüşdə "Gənc kosmonavtlar" dərnəyinin bərpasını təklif edib. O qeyd edib ki, 90-cı illərə qədər rayonda belə bir dərnək mövcud idi və 22 il fəaliyyət göstərən bu dərnəyin üzvləri elm və aviasiya sahəsində böyük uğurlara imza atmışdılar.

İcra başçısı Həsən Məmmədov rayonda gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasından öz razılığı bildirib və qeyd edib ki, keçən il rayon gənclərindən ibarət komanda Müdafiə Nazirliyinin təşkil etdiyi ölkə miqyaslı yarışda uğur qazanaraq rayonun adını yüksəklərə ucaldıb.

İcra başçısı rayonda "Gənc kosmonavtlar" klubunun bərpası məsələsi ilə bağlı icra hakimiyyətinin aparatına müvafiq göstərişlərini verib və məsələni nəzarətdə saxlayacağını bildirib.

Görüşün sonunda uşaqlar və onların valideynləri icra başçısına öz suallarını veriblər.

Valideynlərdən biri rayonda inşa olunması iki ildən çox müzakirə olunan məişət tullantıları zavodu haqda sual verib və onun ekologiyaya mümkün təsirləri barəsində soruşub. O, xüsusən də sakinlərin şəhər ətrafındakı çoxsaylı bağlarının gələcək taleyindən narahat olduğunu dilə gətirib.

Bu fakt yox, şərhdir.

İcra başçısı Həsən Məmmədov ~~Nərimanabad sakinlərini narahat olmamağa çağırıb~~ və deyib ki, hökumətin dünənki iclasında bu məsələyə baxılıb və zavodun yeri barəsində yekun qərar qəbul edilib. Zavod rayon mərkəzinə yaxın yerdə deyil, Təzəkənd inzibati-ərazi dairəsində, Məmmədli kəndində, tikiləcək.

«Doğrudur, orada da bağlar var, amma başqa çıxış yolumuz yox idi. Sizə deyim ki, çox çətin qərardır. Məmmədli kəndi Ağgöl qoruğundan kifayət qədər uzaqda yerləşən yeganə münasib yerdir, burada qorunan ərazilər, eləcə də iri kənd təsərrüfatı obyektləri yoxdur. Digər tərəfdən, bu zavod bizim rayon üçün olduqca əhəmiyyətlidir. Gün-gündən abadlaşan rayonumuzda zibil məsələsini birdəfəlik həll etmək lazımdır. Onsuz da zavodun tikiləcəyi yerlə bağlı müzakirələrə iki il vaxt itirmişik.» – icra başçısı bildirib.